



Hüquq Xəbərləri

Deloitte Hüquq – Sabahı düşünərək

2019-cu il üçün Novruz, Ramazan və Qurban bayramlarının tarixləri elan edildi



19 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti 2019-cu il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini qeyri-iş günləri olmaqla, aşağıdakı qaydada müəyyən etmişdir:

- i. Martın 20, 21, 22, 23, 24-ü - Novruz bayramı;
- ii. İyunun 5, 6-sı – Ramazan bayramı; və
- iii. Avqustun 12, 13-ü – Qurban bayramı.

2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin 25 dekabr 2018-ci il tarixli qərarı ilə 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Aşağıdakı tarixlər iş günü hesab edilməyən bayram günləri kimi müəyyən olunub:

- i. Yanvarın 1, 2-si – Yeni il bayramı;
- ii. Martın 8-i – Qadınlar günü;
- iii. Martın 20, 21, 22, 23, 24-ü - Novruz bayramı;
- iv. Mayın 9-u - Faşizm üzərində Qələbə günü;
- v. Mayın 28-i - Respublika günü;
- vi. İyunun 5, 6-sı – Ramazan bayramı;
- vii. İyunun 15-i - Azərbaycan xalqının Milli Qurtuluş günü;
- viii. İyunun 26-sı - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
- ix. Avqustun 12, 13-ü – Qurban bayramı;
- x. Noyabrın 9-u - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü,;
- xi. Dekabrın 31-i - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.

20 Yanvar iş günü hesab edilməyən Ümumxalq hüzn günü kimi müəyyən olunub.

2019-cu il üçün yaşayış minimumu müəyyən edildi

21 dekabr 2018-ci il tarixində qəbul edilmiş "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa (bundan sonra "Qanun") müvafiq olaraq, Azərbaycanda 2019-cu il üçün yaşayış minimumu aşağıdakı qaydada müəyyən edilmişdir:

- i. ölkə üzrə 180 manat;
- ii. əmək qabiliyyətli əhali üçün 191 manat;
- iii. pensiyaçılar üçün 149 manat;
- iv. uşaqlar üçün 160 manat.

Qanun 1 yanvar 2019-cu il tarixindən qüvvəyə minir.

"Yaşıl dəhliz" haqqında Yeni qaydalar təsdiq edildi

21 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası" Qaydalarını (bundan sonra "Yeni Qaydalar") təsdiq etdi.

Yeni Qaydalar 1 fevral 2019-cu il tarixindən qüvvəyə minir.

Yeni Qaydalar "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları"na (bundan sonra "Yaşıl Dəhliz Qaydaları") müvafiq olaraq hazırlanmışdır.

"Yaşıl Dəhliz" – malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemidir.

Yaşıl Dəhliz Qaydalarına əsasən, "Yaşıl Dəhliz" buraxılış sistemi daxil olmaqla, buraxılış sistemlərindən istifadə olunması, gömrük nəzarətinin həyata keçirilməsi və gömrük yoxlamalarının aparılmasının zəruriliyinin müəyyən olunması məqsədi ilə idxalatçılar yüksək, orta və aşağı risk qruplarına bölünürlər.

Yalnız aşağı və ya bəzi hallarda orta risk qrupuna aid olan idxalatçılar "Yaşıl Dəhliz" buraxılış sistemindən faydalanmaq hüququna malikdirlər.

Yeni Qaydalara müvafiq olaraq, aşağı risk kateqoriyasına məxsus olan və aşağıdakı bütün tələblərə cavab verən idxalatçılara idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün "Yaşıl Dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilir:

- i. idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son bir il ərzində təcrübəsi olan;
- ii. gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan;
- iii. daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən;
- iv. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən malların saxlanıcı üçün nəzərdə tutulan anbarlardan istifadə edən; və
- v. qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş idxalatçılar.

"Yaşıl Dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmiş şəxslər özlərinin idxal-ixrac əməliyyatları ilə əlaqədar, aşağıdakılar daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, bir sıra üstünlüklərə malik olurlar:

- i. gömrük orqanları tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən daha sürətli keçidinin təmin edilməsi;
- ii. gömrük orqanlarının göstərdikləri xidmətlərin prioritet qaydada yerinə yetirilməsi;
- iii. gömrük auditinin tətbiqi ilə fiziki gömrük yoxlamalarının minimuma endirilməsi;
- iv. gömrük orqanları tərəfindən malların gömrük ekspertizasının aparılması xidmətlərinin prioritet qaydada həyata keçirilməsi;
- v. gömrük orqanlarının razılığı əsasında gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsini gömrük orqanları əməkdaşlarının tərəfindən iş yerindən kənar və iş vaxtından kənar saatlarda aparması;
- v. idxal olunan malların idxalatçı tərəfindən müəyyən edilən anbarlara birbaşa aparılması və s.

Yeni Qaydalar "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə edilməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası məsələlərini tənzimləyir.

İnzibati Xətlər Məcəlləsində yeni dəyişikliklər

10 dekabr 2018-ci il tarixində İnzibati Xətlər Məcəlləsinə yeni dəyişikliklər edilmişdir. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılmasına yönəlmiş yeni növ inzibati xətlər aşağıdakı qaydada müəyyən edilmişdir:

- i. Tütün məmulatları tullantılarının ətraf mühitə tullanmasına görə - 50 (əlli) manat məbləğində cərimə edilir;
- ii. Yetkinlik yaşına çatmayan şəxsləri tütün məmulatları almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə - yüz manat məbləğində cərimə edilir;

- iii. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə - vəzifəli şəxslər 500 (beş yüz) manat məbləğində, hüquqi şəxslər 1,200 (min iki yüz) manat məbləğində cərimə edilir.

Aksiz markalarında yeni dəyişiklik

İnzibati Xətlər Məcəlləsinə 20 dekabr 2018 tarixində edilmiş dəyişiklikliyə əsasən, aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan satış, saxlanması və ya istehsal binasından kənara çıxarılması, belə məhsulların nağd qaydada alınması üzrə məsuliyyət nəzərdə tutan maddə ləğv edilmişdir.

Dəyişiklik 1 yanvar 2019-cu il tarixindən etibarən qüvvəyə minir.



deloitte.az

Deloitte adı Böyük Britaniyanın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə və əlaqədar müəssisələrinə aid ola bilər. DTTL və bu şəbəkəyə daxil olan hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi şəxslər və müstəqil müəssisələrdir. DTTL (həmçinin, "Deloitte Global") müştərilərə xidmətlər göstərmir. DTTL və ona üzv şirkətlər barədə ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun.

Deloitte müxtəlif sənaye sahələrində çalışan dövlət müəssisələrinə və özəl müştərilərə audit, konsaltinq, maliyyə məsləhəti, risklərin idarə edilməsi, vergi və digər əlaqədar xidmətlər göstərir. Dünya üzrə 150-dən çox ölkədə və ərazidə müştərilərini beynəlxalq səviyyəli imkanlar, yüksək keyfiyyətdə xidmətlər və ən çətin iş məsələlərinin həlli üçün lazımı ideyalar ilə təmin edən əlaqəli üzv şirkətlər şəbəkəsi ilə Deloitte, Fortune Global 500® üzrə beş şirkətdən dördünə öz xidmətlərini göstərir. Deloitte-in təxminən 264,000-dən artıq peşəkar mütəxəssisinin təklif etdiyi fərq yaradan həllər haqqında ətraflı məlumat üçün bizi Facebook, LinkedIn və ya Twitter səhifəmizdə izləyin.

Bu məlumatda yalnız ümumi informasiya əks olunur və Deloitte Touche Tohmatsu Limited şirkətlərindən, onun üzv şirkətlərindən və ya əlaqədar müəssisələrdən (birlikdə "Deloitte Şəbəkəsi") hər hansı biri bu məlumat vasitəsilə peşəkar məsləhətləşmə və ya xidmətlər təmin etmir. Maliyyə fəaliyyətiniz və ya müəssisənizə təsir göstərə biləcək hər hansı qərarlar qəbul etməzdən və ya tədbirlər görməzdən əvvəl peşəkar mütəxəssis ilə məsləhətləşmək daha məqsəduyğundur. Deloitte Şəbəkəsinə daxil olan heç bir müəssisə bu məlumata istinad edən hər hansı şəxsin məruz qaldığı zərərə görə məsuliyyət daşımır.

Nobel pr. 25E
Bakı, AZ1025, Azərbaycan